

YAZICI-DRAMATURQ MƏMMƏDHÜSEYN ƏLİYEVİN YUBILEY TƏDBİRİ

Bu günlərdə Lənkəran Dövlət Universitetində şair, yaziçi və dramaturq, respublikanın əməkdar incəsənət xadimi Məmmədhüseyn Əliyevin anadan olmasının 90 illiyi təntənəli şəkildə qeyd olunmuşdur.

Tədbiri universitetin rektoru, fizikarriyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi Asəf İsgəndərov açaraq görkəmli yaziçi Məmmədhüseyn Əliyevin mənəni ömr yolundan danışmış, onun təkcə respublikamızda deyil, keçmiş SSRİ məkanında istedadlı nasır kimi tanındığını, böyük nufuz sahibi olduğunu bildirmişdir.

Universitetin dil və ədəbiyyat kafedrasının müdürü, filologiya elmləri doktoru Yədulla Ağazadə yubilyarın həyatı və yaradıcılığı haqqında məruzə etmişdir. Bildirmişdir ki, Məmmədhüseyn Əliyev yaradıcılığa orta məktəb illerindən başlamış, ədəbiyyatda şeirlər gələrək 1947-ci ildə Lerik rayonunun "Kolxoz yolu" qəzetiндə "Səs verirəm" adlı ilk şeiri, "Ədəbiyyat və incəsənət" qəzetiндə isə "Durnalar" şeri çap olunmuşdur.

O, Lerik və Lənkəran rayonlarında müəllim, məktəb direktoru, Lənkəran radio verilişləri redaksiyasında redak-



tor, Azərbaycan Yazıçılar İttifaqının Lənkəran zona şöbəsində məsul kətib, "Şəfqət" jurnalında baş redaktor işləmiş, bir neçə ədəbi nəslin yetişməsində böyük əmək sərf etmişdir.

1960-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olan istedadlı nasır planetin ən uzunömürlü sakini, Lerikin Pirasora kəndində yaşayan 150 yaşlı Mahmud Eyvazov haqqında "Dağlar oğlu" romanını qələme almışdır. Əsər rus dilinə tərcümə edilərək Moskvada çap

edilmiş və müəllifə böyük şöhrət, nüfuz gətirmiştir.

Məmmədhüseyn Əliyev "Dağda bahar", "Müstəntiq", "Lənkəran hekayələri", "Torpağın ətri", "Qayaların səsi", "Döyüşən illər" kimi irihəcmli əsərlərin, çoxlu sayıda şeir və poemaların, publisistik yazıların müəllifidir. Onun "Prokuror", "Ana fəryadı" dramları N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tamaşaşa qoyulmuşdur.

Universitetin valideynlər şurasının sədri Sərhad Məmmədov, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri İltafat Saleh, universitetin humanitar elmlər fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent Kamran Kazımov, Lerik rayon aqsaqallar şurasının sədri, respublikanın əməkdar jurnalisti Həmzə Vəliməmmədov, Yazıçılar Birliyinin üzvü, şair Xanlar Həmid yubiley tədbirində çıxış edərək Məmmədhüseyn Əliyevin yurda, el-obaya bağlılığından, yaradıcılığının bədii xüsusiyyətlərindən danışmışlar.

Tələbələrdən Şəhla Adıgozelova, Turan Şabanova, Fidan Səfərli, Gülsen İsrafilzadə, Fatma Rzayeva, Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverdi Babayev yubilyarın şeirlərini və poemalarından parçalar ifa etmişlər.

C.Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbinin xalq çalğı alətləri ansamblının ifasında yubilyarın şeirlərinə bəstələnmiş mahnilar səslənmişdir.

**Əlisəfa HƏSƏNOV,
"Respublika".**